

Həyatının ən gözəl çağındadır. 20 yaşından olmasına baxmayaraq, keçidiyi yol onun üçün bir təcrübə mənbəyidir. Deyir ki, nə planlar qurursunuzsa-qurun, qismət və alın yazısı, ən çox da genetik faktorlar sizin həyatınızı istiqamətləndirəcək.

Müsahibimiz Emiliya Qurbanova Amerikada "Beynəlxalq münasibətlər" ixtisası üzrə təhsilalsa da, daha çox aktrisa və model olaraq tanınır. 20 yaşılı diplomat Kaliforniya statının Los Angeles şəhərində reklam çekilişlərinə qatılır, aktrisa kimi filmlərə çəkilir və teatrda fərqli obrazlar canlandırır. Azərbaycanlı gənc hazırda Sevinc Səfərovənin müəllifi olduğu "7 nömrəli menzil" filmində baş qəhrəmanı canlandırır. Söyügedən film beynəlxalq film festivallarında iştirak edir.

- Siyasetlə incəsənət tamamilə fərqli istiqamətlərdədir. Amma bəzən deyirlər ki, incəsənətin özündə de bir siyaset var.

- Əlbəttə ki, siyaset və incəsənət hər ikisi ayrı dünya və fərqli anlayışdır. Ancaq mən genetik kodlara da çox inanıram. Bu yola çıxarkən hədəflərim vardi. Beynəlxalq siyasetə yiyeleñib, ölkəmin həqiqətlərini dünyaya çatdırmaq istəyirdim. Ancaq getdiyim bu yolda o genetik kodlar məni başqa bir dünyadan varlığına inandırıdı, gözlerim öndən mənə fərqli pəncərə açdı. Anam rejissor və ssenaristidir. Onun çevrəsi, mühiti, yaşadığımız şəhər məni fərqli istiqamətde özümü sınamağa vadar etdi. Anamın müxtəlif televiziyalarda fərqli layihələrin rəhbəri olması bizi həmin mühitdə böyümeye vadar etdi. Biz onun televiziya, film dolu dünyasında böyükmişük. Ssenarı necə yazarı, layihə necə hazırlanır, veriliş necə ərsəyə gelir, səhnəde necə çıxış etmek ləzimdir - hamisini öyrənmışık. Bunun da həyatına təsiri çox böyük oldu.

- Siyasi arenada nüfuz qazanmaq və söz demək üçün Hollivud nə qədər əlvərişli idi?

- Həyat özü bir məktəbdür. Onu sadəcə oxumaq lazımdır. Mən ilk növbədə anam Sevinc Səfərova məktəbini, daha sonra həyat məktəbini oxudum və oxumağa da davam edirdim. Buraya gələndə hədəflərim, istəklərim fərqli idi. Biliyiniz ki, Hollivud dünən də, bu gün də dünyada ən yaxşı film istehsal edən məkandır. Buradan beynəlxalq aləmə açılmaq daha rahat və asandır. Misal üçün, Azərbaycanda hər hansı bir mesaj çatdırmaq isteyirsənse, bunu layihə şəklində edib, yalnız müəyyən kütleyə çatdırıbilərsən. Amerikada dünyanın müxtəlif ölkələrindən millətlər yaşayır. Burada istədiyin mesajı daha rahat şəkildə ötürmə imkanına sahibsən.

O ki qaldı incəsənətə, mən musiqi məktəbinde oxumuşam və piano dərsləri almışam. Özümü tanıyanın bədii gimnastika ilə məşğul olmuşam. Rəşid Behbudov adına 2 nömrəli musiqi məktəbində pianino ixtisası üzrə 6 il təhsil alıb, müxtəlif tədbirlərdə iştirak etmişəm. Bundan başqa, bal rəqslarına getmişəm. 2012-ci ildə "Şərq ulduzları" televiziyhəsində aparıcı qismində çıxış etmişəm. 2013-cü ildə "Qatillə görüş" bədii

filmində baş rollardan birini canlandırmışam. Davamlı olaraq reklam çarxlarında çəkilmişəm. Ancaq mən bu ixtisasların heç birində özümü tapa bilmirdim. Öz potensialımı özüme sübut etmək üçün şahmat dəsləri ilə məşğul olmağa başladım. Bu, mənə daha maraqlı geliirdi. Bu idman növü ilə dərinən məşğul oldum. Neticədə, ölkə üzrə keçirilən olimpiadalarla qədər gedib çıxdım. Bunların hamısı mənim hədəfim, çatmaq istədiyim yer deyildi.

- Bəs hədəfiniz nədir?

- İstək işin əsas qayesidir. Əgər bir şəyi həqiqətən, ürəkdən istəyirsənse, ona mütləq nail olacaqsan. Mən bunu anamdan öyrənmişəm. Əsas hədəfim Amerikada tənininəqəd etməyimdir. Aktrisa olmaq isteyən hər gəncin arzusu Hollivudda yaşamaq və burdakı kino industriyasına qatılmaqdır. Mən isə onların arzuladığı yerdəyəm. Arzularımın bir addımlığındayam, sanki bir addım atsam, ona toxunaçam.

ailədə doğulan milyonlarla uşaqların sonrakı taleyi haqqında insan düşünəndə dehşətə delir. Eyni zamanda, filmdə ötürülən əsas mesaj dünyanın ən böyük nemətinin övlad olmasıdır. Çünkü övlad ailəni daha da möhkəmləndirir. Övladın deyərini bilmək lazımdır. Onlarsız heç bir gələcək təsəvvür etmək mümkün deyil. Bu gün sevgisiz böyük uşaqlar sabah cəmiyyət üçün böyük problemlərə çəvrilir. Burada içkinin insan həyatına təsiri və bir ailənin faciəsi göstərilir. Səadətin rolunu oxuyanda çox təsirləndim və o personajı beynində canlandırdım oynamaq istədim. Səadət çətin həyatı olan, kasib ailədə böyük qızdır, anası xərçəng xəstəliyindən əziyyət çəkir, atası isə içki düşkündür. Film dram janrındadır. Ona görə demək olar ki, oynadığım səhnələr kədərlidir. Anasını itirən qızların düşdüyü çətinlik, üzəldiyi haqsızlıq, başsız qalan ailənin dramı bu filmdə öz əksini tapıb. Filme başlamadan önce ssenari üzərində işləyib, psixoloji olaraq özümü hazırlaşdım.



"Arzularımın bir addımlılığındayam"

Hollivudun 20 yaşılı azərbaycanlı aktrisası: Yetişən gənclik incəsənət və digər sahələrdə dəyişikliyin təməlini qoyacaq



- Bəs nə zamandan aktrisa olmaq qərarına gəldiniz?

- Aktrisa fəaliyyətə 13 yaşından başlamışam. Bir neçə layihədə və filmdə çəkilmişəm. Burda kurslara gedirəm, dünyaca məşhur teatr və kino ustalarından dərslər alıram. Los Angeles Teatrında bir neçə tamaşaşa baş rolları ifa etmişəm.

- Ən yaddaqlanan obrazınızın hansılardır?

- Oynadığım tamaşalardan ən sevdiyim və yaddaqlanan obraz Uilyam Şekspirin "All's Well That End Well" əsərindən Helena obrazı idi. Bu obraz mənə fərqli hissərə oyadtı. Tamaşaçılar tərəfindən böyük məraqla qarşılındı.

- Hazırda beynəlxalq festivallarda iştirak edən "7 nömrəli menzil" filmində baş rolu canlandırırsınız. Azərbaycan filmi ilə tanınmağın yəqin ki, sizin üçün yeri ayrı olar.

- Bu film yaxda Bakıda çəkildi. Həmin filmde baş rollardan biri olan Səadəti canlandırmışam. Filmin rejissoru, ssenarı müəllifi və prodüseri Sevinc Səfərovadır. Film real hadisələr əsasında lenta alınıb. Alkoqolizmle mübarizə, içkinin bir ailəni necə məhvə aparması, bu ailədə isə əsas zərbənin övladlara dəyməsi əks olunub. Film təhlükət xarakterlidir. İnsanları pis niyyətdən, pis əməldən uzaqlaşdırır. Hər bir filmən övdürüyü bir mesaj olmalıdır.

Bu təkcə Azərbaycanda deyil, dünyada yaşanan bir bələdir, ümumibəşəri bir problemdir. Dünya statikasına nəzər yetirəniz, içkiyə görə dağılan milyonlarla ailənin şahidinə çevrilərsiniz. Bu milyonlarla dağılan



Hər dəfə filmi izlədiyimdə, çox təsirlənirəm. Çox şadam ki, bu filmdə iştirak etmişəm.

- Bu gün cəmiyyət üçün sosial mesajlar nə qədər önemlidir?

- Biz müasir dövrün gəncləriyik. Yeni dünya savaşında özünü qorumaq, özünü təqdim etmek baxımından, açıq deyə bilmediklərini filmlərdəki süjet xətti, oyuncuların xarakteri və dili ilə çatdırırsan.

- Bəzən çəkilən filmlərin övdürüyü mesajın heç bir anlamı olmur. Film bitdikdən sonra anlamağa çalışırsan ki, görəsən onun mənası nə idi?

Xəyalə Rəis

- Dünyanın hər yerində qeyri-peşkar filmlər çəkilir, ləp Hollivudun özündə belə. Bu günün insanlarını nəyəse inandırmış çətinidir. Onlar düzü-düz, eyrini-eyri görür. Yaxşı bir filmi siz ne qədər təqnid etsəniz də, insanlar onu sevirə, mütləq həmin filmi tapıb izleyəcək. Bir də bu günün gəncləri daha fərqli və daha yeni fikirlərdir. İnanıram ki, yetişən gənclik incəsənət və digər sahələrdə dəyişikliyin təməlini qoyacaq.

- Amerika kino sənayesinin uğurunun sırrı nədir, sizə?

- Hər işin başında maliyyə dayanır. Bu gün dünyanın ən məşhur və ən yüksək gəlirlilik film sənayesi Amerikadadır. Bu filmlər dünyadan böyük əksəriyyətinin yaxından təqib etdiyi filmlər olmaqla davam edir. Amerika kino sənayesi dünəydə kinoteatrların qapılarının açıq qalmasının əsas səbəbidir. 2018-ci ildə Amerika filmləri ABŞ-da 11 milyard 900 milyon dollar olmaqla, dünya səviyyəsində texnəm 41 milyard 700 milyon dollar gelir eldə edib.

- Bəs bizim filmlərimizlə bağlı düşüncələriniz nələrdər?

- Yaşı və orta nəslin nümayəndələri ilərə evvel çəkilən filmlərə indi də böyük mərəqə və nostalgiya hissi ilə baxır. Ancaq su bir yerde dayana bilmədiyi kimi, kino mədəniyyətimiz də inkişafdan qala bilməz. Yeni kinonun teleblərlərə köhne kinonun şəhərləri arasında böyük fərqlər var. Buna görə də onların bir-birindən seçilməsi təbiiidir. Əslindən çağdaş kino ilə illər önce çəkilən filmlər arasında yaxınlıq və doğmaliq da var, olmalıdır da. Bu da ondan ibarətdir ki, milli kinomuzun seçdiyi dəst-xətt hər zaman milli olub və ictitai, elecə də dövlətçilik maraqlarına xidmət edib. İstənilən filmimizdə ictimaiyyəti maraqlandıran məsələlər öz əksini tapıb. İndi çəkilən filmlərdə də, həmçinin o ideya davam etdirilir. Azərbaycan kinosunun günü-gündə inkişaf etməsi, özünə yeni yaradıcılıq xətti seçməsinə çox istərdim. Ancaq nədənse biz hələ də öz qazanımızda qaynayıraq. Filmlərimizin beynəlxalq arenaya çıxmazı və tanınması bize ancaq şərəf gətirər. Bir azərbaycanlı olaraq bu məni sevindirir. Bir tərefdən kino ictimaiyyətinin, başqa bir yandan dövlətin milli kinoya isti münasibəti olmalıdır ki, kinomuz uzaq sahillərə doğru yelkən açın. Yeter ki, istək və həvəs olsun.

